



**POINT BLANK**

**Tel.: (012) 430 12 03; (055) 784 12 12; (070) 384 12 12; (055) 304 11 69**  
**Ünvan: Metro M.Əcəmi, Cavadxan 24. ("Sarı" marketin yanı)**

## **POINT BLANK (5x5)**

üzrə Çempionatda iştirak üçün komandanın

## **QEYDİYYAT FORMASI**

**Komandanın adı:** \_\_\_\_\_

**Oyun növü:** **POINT BLANK**

### **Əsas oyunçular:**

<b>1.</b> Soyadı: _____ Adı: _____ Atasının adı: _____ Nick-name: _____	<b>2.</b> Soyadı: _____ Adı: _____ Atasının adı: _____ Nick-name: _____	<b>3.</b> Soyadı: _____ Adı: _____ Atasının adı: _____ Nick-name: _____
<b>4.</b> Soyadı: _____ Adı: _____ Atasının adı: _____ Nick-name: _____	<b>5.</b> Soyadı: _____ Adı: _____ Atasının adı: _____ Nick-name: _____	<b>Kapitanın şəxsiyyət vəsiqəsinin nömrəsi və seriyası:</b> _____ <b>E-mail:</b> _____ <b>Yaşadığı ünvan, telefon (ev, iş, mobil):</b> _____ _____

### **Ehtiyatda olan oyunçular:**

<b>1.</b> Soyadı: _____ Adı: _____ Atasının adı: _____ Nick-name: _____	<b>2.</b> Soyadı: _____ Adı: _____ Atasının adı: _____ Nick-name: _____
---	---

" \_\_\_\_ " \_\_\_\_\_ 2011-ci il